

Neft-qaz sənayesi müəssisələrində risklərin tədqiqinə nəzəri baxışlar

Z.R. Əliyev
SOCAR

e-mail: Aliyev576@scientifictext.ru

Açar sözlər: neft-qaz sənayesi, müəssisə, risk, siğorta, üsul, amil, idarəetmə.

DOI.10.37474/0365-8554/2022-04-50-57

Теоретические взгляды на исследования рисков в предприятиях нефтегазовой отрасли

З.Р. Алиев
SOCAR

Ключевые слова: нефтегазовая отрасль, предприятие, риск, страхование, метод, фактор, управление.

В статье отражены методы оценки уровня конкуренции на внутриотраслевых предприятиях при исследовании рисков на предприятиях нефтегазовой отрасли в современных экономических условиях. При этом были определены методы сбора данных для выявления важных факторов и рисков на предприятиях нефтегазовой отрасли. Отражены направления, входящие в процесс управления рисками в нефтегазовой отрасли.

Изучен механизм управления страховыми рисками, являющимся важнейшим и наиболее распространенным способом снижения риска. В статье выявлена необходимость экономического страхования, экономическое преимущество самострахования в нефтегазовой отрасли, а также рассмотрен метод Хаустона, используемый в западной литературе для сравнительной оценки экономической эффективности при выборе самострахования.

Müəssisənin fəaliyyətinə təsir edən əsas risklərdən biri də sənaye riskidir. Sənaye riski, sənayenin iqtisadi vəziyyətindəki dəyişikliklər və bu dəyişikliklərin dərəcəsi həm sənaye daxilində, həm də digər sənaye sahələrilə müqayisədə itki ehtimalıdır [1–5]. Müəyyən bir sənayenin həyat dövrü və sənaye daxili rəqabət mərhələləri iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin işi ilə və nəticədə sənaye riski səviyyəsi ilə əlaqədardır. Eyni zamanda sahədaxili rəqabətin səviyyəsi, müəyyən bir sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq qurumlarının digər sahələrdəki müəssisələrə nisbətən sabitliyi haqqında məlumat mənbəyidir və bir qayda olaraq sənaye riskinin qiymətləndirilməsinə xidmət edir. Müasir iqtisadi şəraitdə tədqiqi xüsusi aktuallıq kəsb edən sahədaxili neft-qaz sənayesi müəssisələrində rəqabətin səviyyəsini aşağıdakı məlumatlar ilə qiymətləndirmək olar: qiymət və qeyriqiymət rəqabətinin səviyyəsi; müəssisənin sahəyə daxil olmasının asanlığı və ya çətinliyi; əvəzleyici məhsulların qiymətlərinə görə rəqabətqabiliyyəti olması və ya olmaması; istehlakçıların alıcılıq qabiliyyətliliyi; təchizatçıların bazar qabiliyyətliliyi; siyasi və sosial mühit.

Neft-qaz sənayesi müəssisələrində risklərin qiymətləndirilməsi

Risklər üzündən sahədə istehsala vurulan ziyan onun davamlılığını xeyli azaldır, maliyyə sabitlini sanballı ehtiyatlardan məhrum edir, bütövlükdə sahənin inkişafına mənfi təsir göstərir [6]. Sahə riski idarəetmə üçün müstəqil bir risk növü olaraq seçilmir, lakin hər bir konkret sahə ilə əlaqədar olaraq qarşı tərəflərlə və müştərilərlə əməliyyatlar haqqında qərar qəbul edərkən mütləq nəzərə alınır. Neft-qaz sənayesi müəssisələrində riskləri

Theoretic views on the study of risks in oil-gas enterprises

Z.R. Aliyev
SOCAR

Keywords: oil-gas branch, enterprises, risk, insurance, method, factor, management

The paper presents the methods for the estimation of competition in intra-branch enterprises during the study of risks in oil-gas companies in modern economic conditions. The methods for data collection for revealing the significant aspects and risks in the enterprises of the oil sphere have been specified. The directions included in the process of risk management in the oil and gas branch are presented as well.

The mechanism of management for insurance risks, which is an essential and widespread method for risk reduction, has been investigated. The paper shows the necessity of economic insurance, the commercial advantage of it in the oil and gas sphere, as well as reviews the Houston method used in the western references for the comparative evaluation of economic efficiency in self-insurance selection.

qiymətləndirərkən bazarın ümumi vəziyyəti, rəqabətin inkişaf tendensiyaları, dövlət dəstəyinin səviyyəsi və haqsız rəqabət riski nəzərə alınır.

Neft-qaz sənayesi müəssisələrində riski təhlil edərkən aşağıdakı amillər nəzərə alınmalıdır: müəyyən bir (seçilmiş) müddət ərzində bu sahədəki müəssisələrin, eləcə də əlaqəli sahələrin fəaliyyəti; bütövlükdə ölkə iqtisadiyyatı ilə müqayisədə sənaye sahəsindəki müəssisələrin fəaliyyətinin stabililik səviyyəsi; eyni sənaye daxilində müxtəlif sahibkarlıq qurumlarının fəaliyyətinin nəticələri məlum olmalıdır və nəticələrdə əhəmiyyətli bir uyğunsuzluq olmamalıdır.

Bununla yanaşı, neft-qaz sənayesi müəssisələrinin fəaliyyət göstərdiyi şərtlər gözlənilməz və bəzən kəskin dəyişikliklərə məruz qalır. Bu səbəbdən sahibkarlıq qurumları bütün fəaliyyət növlərində sənaye riskini daim nəzərə almalıdır [7–10].

Qeyri-müəyyənlik şəraitində istənilən fəaliyyət bu fəaliyyətə uyğun risk növləri ilə xarakterizə olunur. Risk anlayışının çox yönlü olması həm müəyyən bir fəaliyyət növünün xüsusiyyətlərini, həm də bu fəaliyyətin həyata keçirildiyi şəraitdə qeyri-müəyyənliyin spesifik xüsusiyyətlərini xarakterizə edən müxtəlif amillərdən qaynaqlanır. Ümumiyyətlə, müəyyən bir risk növünün ortaya çıxmasına kömək edən və təbiətini təyin edən proseslərin (hadisələrin) mahiyyətini dərk edərək bu cür amillərə risk yaradan deyilir.

Riskin tərifinə əsasən onu yaradan bütün amilləri iki qrupa (müəssisə fəaliyyətində yaranan daxili və onun xaricində mövcud olan xarici amillər) bölmək olar. Daxili amillərə müəssisənin həm idarəetmə sahəsində, həm də dövriyyə və istehsal sahəsində (əsas, köməkçi və təchiz edən fəaliyyətlər) səbəb olduğu bütün hərəkət, proses və obyektlər daxildir.

Bundan əlavə, risk amillərini müəssisənin bu amillərin təsirinə təsir dərəcəsinə görə təsnifləndirmək mümkündür. Bu baxımdan risk yaradan amillər şərti olaraq obyektiv (müəssisənin təsir edə bilmədiyi amillər) və subyektiv (müəssisə tərəfindən tənzimlənən amillər) amillərə bölünə bilər.

Qəzalar, biosferin çirkənmə və dağıdılması, təbii fəlakətlər nəticəsində yaranan fövqəladə halların ağır nəticələrinin qarşısını almaq və ya minimuma endirmək üçün aşağıdakı risk idarəetmə anlayışları nəzərdən keçirilməlidir.

Son vaxtlara qədər mütləq təhlükəsizlik anlayışı bütün dünyada təhlükəsizlik standartlarının qurulduğu təməl idi. Qəzaların qarşısını almaq üçün əlavə texniki qurğular – mühəndis-təhlükəsizlik

sistemləri, yüksək intizam, ciddi iş qaydaları təmin etmək üçün təşkilati tədbirlər görüldü. Belə bir mühəndislik, determinist yanaşmanın əhali və ətraf mühit üçün istənilən təhlükəni aradan qaldırığına və mütləq təhlükəsizliyi, yəni sıfır riski təmin etdiyinə inanılırdı.

Daha sonra cəmiyyət reallığın “mütləq təhlükəsizliyi” (sıfır riski) yaratmağın mümkünşüzlüyünü başa düşdü və “məqbul” hesab edilə bilən təhlükəli amillərdən belə bir risk səviyyəsinə çatmağa çalışmalıdır. Onun məqbulluğu iqtisadi və sosial mülahizələrə əsaslanmalıdır. Bu o deməkdir ki, iqtisadi fəaliyyət nəticəsində yaranan təhlükələrdən yaranan risk səviyyəsi, dəyəri (reallaşma ehtimalı və ya mümkün zərər) o qədər əhəmiyyətsizdirsa, maddi və sosial mənfəətlər şəklində əldə edilən mənfəət naminə bir insan “məqbuldur” ya da bütövlükdə cəmiyyət risk etməyə hazırlıdır [11, 12].

Sənaye cəhətdən inkişaf etmiş bütün ölkələrdə məqbul risk anlayışını tətbiq etmək üçün davamlı bir tendensiya mövcuddur. Buna baxmayaraq ölkəmizin siyasəti digər ölkələrə nisbətən mütləq təhlükəsizlik anlayışına əsaslanır.

Risklərin identifikasiyası neft-qaz sənayesi müəssisələrinə təsir edə biləcək risklərin müəyyənləşdirilməsini və xüsusiyyətlərini sənədləşdirməyi əhatə edir. Riskləri müəyyən etmək üçün aşağıdakı məlumat toplama üsullarından istifadə edilə bilər [13–15].

Beyin firtınası. Beyin firtinası sessiyasının məqsədi müəssisənin risklərinin ətraflı siyahısını yaratmaqdır. Tipik olaraq, beyin firtinası sessiyası müəssisənin işçiləri tərəfindən, çox vaxt müəssisənin bir hissəsi olmayan müxtəlif sahələrdən olan mütəxəssislərin iştirakı ilə aparılır.

Delfi metodu. Delfi metodu, mütəxəssisələr arasında ortaq fikrə gəlmək üçün bir çıxış yoludur. Bu üsul müəssisənin riskləri məsələlərində mütəxəssislərinin anonim şəkildə iştirak etdiyini ehtimal edir. Anket vasitəsilə köməkçi müəssisənin əhəmiyyətli riskləri haqqında fikirlər toplayır. Cavabların xülasəsi tərtib edilir və daha sonra əlavə şərhlər üçün mütəxəssislərə qaytarılır. Bu prosesin bir neçə mərhələsindən sonra vahid fikir (konsensus) əldə edilə bilər.

Sorğular. Müəssisənin təcrübəli işçiləri arasında, müəssisə iştirakçıları və bu sahədə mütəxəssisələr arasında sorğular keçirmək risklərin müəyyən edilməsinə kömək edə bilər. Sorğunun nəticələri risklərin identifikasiyası ilə bağlı məlumatların toplanması prosesində əsas məlumat mənbələrinən dən biridir.

Əsas səbəbin müəyyən edilməsi. Bu, müəssisə

risklərinin ən əhəmiyyətli səbəblərinin müəyyənləşdirilməsidir. Bu, risklərin daha dəqiq tərifinə və risklərin səbəblərinə görə qruplaşdırılmasına imkan verir.

Güclü (zəif) tərəflərin, imkanların və təhdidlərin təhlili. Bu üsul müəssisəni yuxarıdakı tərəflərin hər biri baxımından təhlil etməyə imkan verir, bu isə müəssisənin riskləri haqqında daha dolğun təsəvvürün yaranmasına səbəb olur.

Riskin qiymətləndirilməsi, risk amilləri və növlərini kəmiyyət qiymətləndirilməsini təyin edən sistemli bir proses kimi başa düşülür, yəni risk təhlili metodologiyası bir-birini tamamlayan kəmiyyət və keyfiyyət yanaşmalarını özündə bir-ləşdirir [16, 17].

Risklərin təhlili üçün nəzərdə tutulmuş məlumat mənbələri bunlardır: müəssisənin mühasibat hesabatları, təşkilati quruluş və müəssisə heyəti, texnoloji axınların xəritələri (texniki və istehsal riskləri), müqavilələr və sazişlər (əməliyyat və hüquqi risklər), istehsal xərcləri və müəssisənin maliyyə-istehsal planları.

Risklərin qiymətləndirməsinin iki mərhələsi var: keyfiyyət və kəmiyyət.

Risklərin keyfiyyətli qiymətləndirilməsi, risklərin müəyyənləşdirilməsinin keyfiyyətli təhlili və sürətli cavab tələb edən risklərin müəyyən edilməsi prosesidir. Risk qiymətləndirməsi riskin təsir dərəcəsini müəyyən edir və cavab axtarır. Müşayiət olunan məlumatların mövcudluğu müxtəlif risk kateqoriyalarına üstünlük verməyi asanlaşdırır. Risklərin keyfiyyətli qiymətləndirilməsi, standart üsul və vasitələrdən istifadə etməklə risklərin yaranma şərtlərinin qiymətləndirilməsi və onların müəssisəyə təsirinin təyin edilməsidir. Bu vasitələrin istifadəsi müəssisənin fəaliyyətin də tez-tez rast gəlinən qeyri-müəyyənliliklərin qarşısını almağa kömək edir. Müəssisənin fəaliyyəti zamanı risklərin daim yenidən qiymətləndirilməsi həyata keçirilməlidir.

Neft-qaz sənayesi müəssisələrində risklərin keyfiyyətli təhlilinin vəzifəsi aşağıdakılardan ibarət olur [18–20]: risklərin mənbələri və səbəblərini, o cümlədən mərhələləri və işlərini yerinə yetirərkən riskin ortaya çıxməsi; potensial risk sahələrinin və müəssisənin fəaliyyəti ilə bağlı risklərin müəyyən edilməsi; müəyyən edilmiş risklərin təcrübə faydaları və mümkün mənfi nəticələrinin proqnozlaşdırılması.

Qiymətləndirmənin bu mərhələsinin əsas məqsədi maliyyə və iqtisadi fəaliyyətə təsir edən əsas risk növlərini müəyyən etməkdir. Bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, təhlilin ilkin

mərhələsində müəssisə rəhbəri risklərin kəmiyyət tərkibi baxımından risk dərəcəsini vizual olaraq qiymətləndirə bilər və artıq bu mərhələdə müəyyən bir qərarın icrasından imtina etmək imkanına malik olur. Risklərin keyfiyyətli təhlilinin yekun nəticələri, öz növbəsində, kəmiyyət təhlili üçün ilkin məlumat rolunu oynayır, yəni yalnız qərar qəbuletmə algoritminin xüsusi bir əməliyyatının həyata keçirilməsində mövcud olan risklər qiymətləndirilir.

Risklərin kəmiyyətcə təhlili mərhələsində fərdi risklərin dəyərlərinin və bütövlükdə obyektin risklərinin ədədi dəyərləri hesablanır. Həmçinin, mümkün zərər aşkarlanır və riskin təzahüründən xərc smetası verilir və nəhayət, kəmiyyət qiymətləndirməsinin son mərhəlesi risk əleyhinə tədbirlər sisteminin inkişafı və onların dəyərinin ekvivalentinin hesablanmasıdır. Riskin kəmiyyətcə qiymətləndirilməsi, müəssisə rəhbərliyinin düzgün qərarlar qəbul etməsinə və qeyri-müəyyənliliklərin qarşısının alınmasına kömək edən risk ehtimalını və risk nəticələrinin müəssisədəki təsirini müəyyən edir.

Risklərin kəmiyyətcə qiymətləndirilməsi tez-tez keyfiyyət qiymətləndirilməsinin müşayiət edir və eyni zamanda riskin müəyyənləşdirilməsinə tələb edir. Risklərin keyfiyyət və kəmiyyətcə qiymətləndirməsinə ehtiyac yarandıqda mövcud vaxtdan və büdcədən asılı olaraq risklərin keyfiyyət və kəmiyyətcə qiymətləndirmələri ayrıca (və ya birlikdə) istifadə edilə bilər.

Kəmiyyət təhlili rəsmiləşdirilə bilər, bunun üçün ehtimal nəzəriyyəsi, riyazi statistika və əməliyyatların tədqiqi nəzəriyyəsi vasitələrindən istifadə olunur. Risklərin kəmiyyətcə təhlilinin ən çox yayılmış üsulları: statistik, analitik, ekspert qiymətləndirmə üsulu və analoqlar üsuludur.

Müasir şəraitdə neft-qaz sənayesi müəssisələrində risklərin idarəetmə üsulları

Müəssisə risklərinin idarə edilməsi risk idarəçiliyinin planlaşdırılması, müəyyən edilməsi və təhlili, risklər cavab vermə, monitorinq və müəssisə risklərinin idarə edilməsi ilə əlaqədar prosesləri əhatə edir. Neft-qaz sənayesi müəssisələrində risklərin idarə edilməsi prosesinə aşağıdakılardaxildir [21]:

- risklərin idarə edilməsinin planlaşdırılması – müəssisə risklərinin idarə edilməsi əməliyyatlarının yanaşmasının seçilməsi, planlaşdırılması və icrası;

- risklərin eyniləşdirilməsi – hansı risklərin müəssisəyə təsir edə biləcəyini müəyyənləşdirmək və xüsusiyyətlərini sənədlərlə rəsmiləşdirmək;

– risklərin keyfiyyətli təhlili – risklərin baş vermə ehtimalını, yaxud müəssisəyə təsir ehtimalını qiymətləndirmək və ümumiləşdirməklə gələcək təhlil və ya emal üçün prioritetlərinə görə sıralanması;

– risklərin kəmiyyət təhlili – müəyyən edilmiş risklərin müəssisənin ümumi məqsədlərinə potensial təsirinin kəmiyyət təhlili;

– risklərə cavab tədbirlərinin planlaşdırılması – müəssisənin məqsədlərinə çatmaq üçün imkanları artırmağa və təhdidləri azaltmağa kömək edən mümkün variant və hərəkətlərin hazırlanması;

– risklərin monitorinqi və idarə edilməsi – müəyyən edilmiş risklərin izlənməsi, qalıq risklərin monitorinqi, yeni risklərin müəyyən edilməsi, risklərə cavab vermə planlarının həyata keçirilməsi və müəssisənin həyat dövrünün səmərəliyinin qiymətləndirilməsi.

Neft-qaz sənayesi müəssisələrinin iqtisadi təcrübəsində istifadə olunan risklərin idarəetmə üsullarını dörd növə bölmək olar: qarşısının alınması; məhdudlaşdırılması (lokallaşması); yayılması; kompensasiyası üsulları [22].

Burada ən çox yayılmış risklərin idarəetmə üsullarının xülasəsini təqdim etmək faydalı görünür. Bu baxımdan *riskin qarşısını almaq üsulları* iş təcrübəsində ən çox yayılmışdır. Risk etmədən inamlı hərəkət etməyi üstün tutan sahibkarlar tərəfindən istifadə olunur. *Riskin məhdudlaşdırılması (lokallaşması) üsulları*, risk mənbələrinin kifayət qədər aydın və konkret olaraq təcrid etmək və müəyyən etmək mümkün olduqda, nadir hallarda istifadə olunur. *Riskin yayılması üsulları* daha çevik idarəetmə vasitəlidir. Yayılmanın əsas üsullarından biri ümumi işin müvəffəqiyyəti ilə maraqlanan digər iştirakçılarla (müxtəlif integrasiya səviyyələri ilə) birləşərək ümumi riskin paylanmasıdır. Təhlükənin qarşısının alınması mexanizmlərinin yaradılması ilə əlaqəli müxtəlif təhlükəli vəziyyətlərlə məşğul olmağın başqa bir istiqaməti bir qrup *riskin kompensasiyası üsulu* ilə təqdim olunur.

Sığortanın risk idarəetmə mexanizmi

Riskin azaldılmasının əhəmiyyətli və çox yaxılmış yolu sığorta riskləridir. Sığorta riski, müəyyən risklərin sığorta müəssisəsinə müəyyən bir ödəniş qarşılığında verilməsidir. Layihədə mənfəət və gəlirliliyin bir qədər azalması müqabilində gözlənilməz vəziyyətlərin olmamasıdır. 25 dekabr 2007-ci ildə qəbul olunmuş “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunuñun I fəslinin 1.1.18. maddəsində göstərilir ki, sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itki

və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı siğortaçının üzərinə götürdüyü öhdəlikdir [23].

Risk idarəetmə üsulu olaraq siğorta iki növ hərəkət deməkdir [24]: kömək üçün bir siğorta müəssisəsilə əlaqə qurmaq; eyni növ riskə məruz qalan sahibkarlar qrupu arasında zərərlərin yenidən bölüşdürülməsi (özünü siğorta).

Siğorta dünyada geniş yayılmış risk idarəetmə üsulu olub və olaraq qalır. Ümumiyyətlə, siğorta-nın risk idarəetmə mexanizmi kimi istifadə edilməsinin üstünlükləri aşağıdakı amillərə əsaslanır [25]:

- 1) müəssisənin zərərlərini kompensasiya etmək üçün siğorta kapitalının cəlb edilməsi;

- 2) müəssisənin maliyyə planlaşdırmasında qeyri-müəyyənliyin azaldılması;

- 3) daha səmərəli istifadə üçün vəsait buraxılması;

- 4) riskin qiymətləndirilməsi və idarə edilməsi üçün siğorta mütəxəssislərinin təcrübəsindən istifadə edərək risklərin idarə olunması dəyərinin azaldılması.

Neft-qaz sənayesi müəssisələrinin risklərinin siğortası maliyyə fəaliyyətinin planlaşdırılmasında qeyri-müəyyənliyi azaldır. Neft-qaz sənayesi müəssisəsi gələcək zərərləri kompensasiya etmək üçün bilinməyən xərcləri siğorta haqqı ödəmək üçün müəyyən xərclərlə əvəz edir. Bu, siğortaçının siğorta fondunun ümumi sırasına fərdi siğortaçılardan fərdi risklərinin integrasiyasının təsirilə əlaqədardır. Böyük rəqəmlər qanununa uyğun olaraq, qeyri-müəyyənlik azalır və bu, siğorta haqqının məbləğində eks olunur.

Sığortanın, risklərin idarə edilməsi üsulu olaraq, daha yaxşı idarəetmənin köməyi ilə də aradan qaldırıla bilməyən çatışmazlıqları var, həmçinin siğorta obyekti və onunla əlaqəli risklər haqqında daha dolğun məlumatlar və siğorta müqavilərinin bağlanması sahəsində geniş təcrübəyə malikdirlər. Sığortanın bu “üzvi” çatışmazlıqlarına aşağıdakılardır [26]: inzibati xərclərin və siğortaçının mənfəətinin məcburi maliyyələşdirilməsi; siğortalılar arasında zərərin yenidən bölüşdürülməsi ilə bağlı xərclər; siğortaçının daxili riskləri; vaxt amili.

Məcburi maliyyələşdirmə, siğorta müəssisələrinin fəaliyyətlərinin həyata keçirilməsində mənfəət əldə etmək və müəyyən xərclər çəkmək üçün yaradılmalı ilə izah olunur. Əlbəttə ki, işin aparılması xərcləri və siğortaçının qazancı siğortalılar tərəfindən ödənilən ümumi siğorta haqqı hesabına

maliyyələşdirilir. Bundan əlavə, ödənilən mükafat hesabına formalasən sıgorta ehtiyatlarının müəyyən bir hissəsi də sıgorta ödənişlərinin ödənilməsinə birbaşa xərclənmir.

İstənilən bir mənfəət sıgorta oluna bilmək üçün mütləq maddi, yəni iqtisadi dəyərə malik olmalıdır. Mənfəət iqtisadi dəyərə malik olmaqla bərabər, həm də pulla qiymətləndirilən formada olmalıdır ki, sıgortaçı ilə sıgorta etdirən onun müəyyən bir məbləğlə sıgorta olunması üçün razılığa gələ bilsinlər [27].

Sığorta öz təbiətinə görə müxtəlif risklərin gözlənilən təzahüründən dəymış zərəri kompensasiya etmək üçün nəzərdə tutulmuş resursların əvvəlcədən ehtiyatda saxlanılması formasıdır. Prinsip etibarilə bu da bir risk transferidir və belə vəziyyətdə maliyyə riskini alan tərəf sıgorta müəssisəsidir. İqtisadi subyektin sıgortalanmasının məqsədi mənfi hadisələrin baş verməsi səbəbindən yaranan maliyyə nəticələrindən (əmlak zərərindən) qorunmaqdır. Sığortanın iqtisadi mahiyyəti, sıgortalanan bir şəxs üçün nəzərdə tutulan zərərin məbləğindən xeyli aşağı olan və bunun nəticəsində sıgorta kompensasiyasının qoyulduğu ehtiyat (sığorta) fonduun yaradılmasından ibarətdir.

Özünü sıgortanın risklərdən qoruma üsulu kimi səmərəli istifadə edilməsi

Özünü sıgorta – gözlənilməz vəziyyətlərdə itkiləri ödəmək üçün müəssisə tərəfindən öz ehtiyatlarının yaradılmasını təmin edən bir risk idarəetmə üsuludur. Daxili ehtiyat fondu risk fondu deyilir və bu "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun "Sığorta ehtiyatları" adlı 81-ci maddəsində əks olunmuşdur [23]. Ümummilli sıgorta ehtiyatlarının xarakterik xüsusiyyətlərdən biri onun ümumi daxili məhsulun müstəqil tərkib hissəsi olmaqla, əvvəlcədən, qeyd-şərtənzən nə yiğim, nə də istehlak fondu aid edilə bilməməsidir. Bu fondlar nə gəlir kimi istehlak edilə, nə də mütləq yiğim fondu kimi çıxış edə bilməz. Son nəticədə onların yiğim və ya istehlak fondları kimi istifadə olunması baş verəcək hadisədən və həmin hadisənin nəyə zərər yetirəcəyindən birbaşa asılıdır [28]. Özünü sıgortalamaq aşağıdakı hallarda zərurətə çevrilir: digər risk idarəetmə üsulları ilə müqayisədə istifadəsinin açıq iqtisadi faydası; digər risk idarəetmə üsulları çərçivəsində müəssisənin risklərinin lazımı azaldılmasını və ya əhatə olunmasını təmin etmək mümkün deyil.

Özünü sıgortalamanın risklərdən qorunma üsulu kimi səmərəli istifadə edilməsinin ən vacib şərti, risk fonduun ölçüsünün adekvat müəyyənləşdirilməsidir (müəssisənin imkanlarına və ehtiyac-

larına uyğun olmalıdır). Risk fondunun kiçik olması, zərərləri kompensasiya etmək üçün kifayət etməyəcəyinə səbəb olacaq. Lakin risk fondunda olan vəsait müəssisənin istehsal fəaliyyəti sahəsində ümumiyyətlə istifadə edilmirsə, mənfəətin azalmasına səbəb olacaqdır. Özünü sıgortalamanın üstünlüklerini iki qrupa (iqtisadi və idarəcilik) ayırmaya olar.

Neft-qaz sənayesi müəssisələrində özünü sıgortalamanın iqtisadi üstünlükleri aşağıdakılardır: xərcləri azaltmağa və mənfəəti artırmağa imkan verən sıgorta haqqlarına qənaət; qənaət edilmiş vəsait qoyaraq sıgorta haqqlarını ödəməkdən imtina edildikdə kapitaldan əlavə gəlir əldə etmək; keçmiş itkilərin daha ətraflı təhlili sayəsində qənaət.

İdarəetmə səmərəliyi baxımından özünü sıgortalamanın da müəyyən üstünlükleri var. Bunlar risk idarəciliyində artım, vəsait üzərində nəzarəti saxlamaq və əlavə xidmətlərin keyfiyyətinə daha çox nəzarət etməklə əlaqələndirilir.

Özünü sıgortalamanın çatışmazlıqlarına əlavə təşkilati xərclər, mümkün risk səviyyəsinin aşağı qiymətləndirilməsi və inflasiyanın risk fondu təsiri daxildir. Seçimlərdən birini – sıgorta və ya özünü sıgortalamağı seçərkən iqtisadi səmərəliyin müqayisəli qiymətləndirilməsi Qərb ədəbiyyatında Hauston üsulu ilə həyata keçirilir.

Hauston üsulunun mahiyyəti müxtəlif risk idarəetmə üsullarının "müəssisənin dəyəri" nə (value of organization) təsirini qiymətləndirməkdir [29]. Bir müəssisənin dəyəri sərbəst aktivlərinin dəyərili müəyyən edilə bilər. Bir müəssisənin sərbəst (xalis) aktivləri, bütün aktiv və öhdəliklərinin dəyəri arasındaki fərqdir.

Sığorta ilə, müəssisə maliyyə dövrünün əvvəllində sıgorta haqları ödəyir və gələcəkdə zərərin ödənilməsini təmin edir. Sığortanın həyata keçirməsindəki maliyyə dövrünün sonunda müəssisənin dəyəri aşağıdakı düsturla ifadə olunur [30]:

$$S_i = S - P + r(S - P), \quad (1)$$

burada S_i – maliyyə dövrünün sonunda müəssisənin dəyəri; S – maliyyə dövrünün əvvəlindəki müəssisənin dəyəri; P – sıgorta haqqının ölçüsü; r – əməliyyat aktivlərinin orta gəlirliliyidir.

Özünü sıgortalamaq halında, müəssisə öz risklərini tam olaraq saxlayır və xüsusi ehtiyat fondu (özünü sıgorta fondu) yaradır. Tam saxlanılan risklərin sərbəst aktivlərinin miqdarına təsiri aşağıdakı düstur vasitəsilə qiymətləndirilə bilər [31]:

$$S_R = S - L + r(S - L - F) + iF, \quad (2)$$

burada S_R – tam qorunan risklərlə maliyyə dövrünün sonunda müəssisənin xərcləridir; L – sıgorta hadisələri baş verdikdə gözlənilən zərərlər (L_{\max} və ya L_{orta}); F – özünü sıgorta riskləri üçün ehtiyat fondunun ölçüsü; i – riskin özünü sıgorta fondunun aktivlərinin orta gəlirliliyi idir.

Orta gözlənilən zərər (L_{orta}), orta gözlənilən zərər olaraq təyin olunur. Gözlənilən zərərlərin maksimum dəyəri (L_{\max}) bütün mümkün itkilərin cəmi olaraq müəyyənləşdirilir. Həm də bu üsulda hər iki risk idarəciliyinin tətbiqindən yaranan zərərləri bərabər şəkildə əhatə etdiyi ehtimal olunur.

Özünü sıgortalamaqla müəssisə iki növ (birbaşa və dolayı) zərər çəkir. Birbaşa zərər gözlənilən illik itkilər (L) kimi ifadə olunur. Gözlənilən itkilərə əlavə olaraq, müəyyən vəsaitlər kompensasiyani təmin etmək üçün müəyyən sıgorta riskləri üçün özünü sıgorta riskləri (F) üçün ehtiyat fondunun formalasdırılmasına yönəldilməlidir. Özünü sıgorta riski ehtiyat fondunda olan aktivlərin istehsalata yatırılan aktivlərdən daha likvid olduğu ehtimal olunur, buna görə də daha az gəlir gətirir. Həm də qeyd etmək lazımdır ki, hesablamaların daha dəqiq olması üçün pul axınlarının diskontlaşdırılması üsulu tez-tez istifadə olunur və bu da aşağıda göstərilənlərlə əlaqələndirilir: zərərlərin zamanla bölgündürülməsi; iddiaların qeydiyyatı və təqdim edilməsi səbəbindən sıgorta təzminatının ödənilməsində gecikmələr; inflasiya.

Bələliklə, S_i və S_R dəyərlərini müqayisə edərək,

sığortanın və ya özünü sıgortanın daha qənaətli olduğunu fikrinə gələ bilərik. Eyni zamanda müəssisə tərəfindən yaradılan özünü sıgorta ehtiyat fondunun həcmi nə qədər böyükdürse, bu üsulun istifadəsi o qədər də təsirli hesab edilmir. Özünü sıgortanın səmərəliyi, təşkilatın fəaliyyətinin galirliliyinin artması ilə azalır və likvidliyi yüksək etibarlı investisiyaların gəlirliliyinin artması ilə artır.

Sığortanın istifadəsinin səmərəliyinin şərti aşağıdakı düsturdakı kimi ifadə olunmuşdur [32]:

$$P \leq L_{\text{orta}} + F \frac{r-i}{1+r}. \quad (3)$$

(3) düsturuna əsaslanaraq belə nəticəyə gələ bilərik ki, icazə verilən maksimum sıgorta haqqı (P) gözlənilən orta ziyanın (L_{orta}) və özünü sıgorta ehtiyat fondunun orta ölçüsünü (F) aşmamalıdır.

Nəticə

Sığortanın istifadəsinin səmərəliyinə xarici və daxili mühitin təsirini təhlil edərkən qeyd etmək lazımdır ki, sıgortanın səmərəliyi neft-qaz sənayesi müəssisəsinin gəlirliliyinin artması ilə artır və likvid aktivlərin gəlirliliyinin artması ilə azalır. Bundan əlavə, bir neft-qaz sənayesi müəssisəsinin tərkibində müxtəlif nisbətən təcrid olunmuş obyektlər nə qədər çox olsa, zərərlərin məcmu ehtimalının paylanması əyrisinin forması daha kəskin olur. Nəticə etibarilə, neft-qaz sənayesi müəssisəsi nə qədər böyükdürse, struktur və ərazi baxımından bir o qədər parçalanırsa, idarəetmə üsulu oraq sıgortadan istifadə etməsi bir o qədər səmərəsiz olur.

Ədəbiyyat siyahısı

- Грачева М.В. Методы управления рисками инвестиционных программ нефтегазовой отрасли / М.В.Грачева, М.В.Степанова // Финансовая аналитика: проблемы и решения. – М.: 2017, 10, № 1, с. 29-49.
- Дзагоева М.Р. Механизм комплексной оценки и управления рисками предприятий промышленности / М.Р.Дзагоева, А.Р.Цховребов, Л.Э.Комаева. – М.: ИНФРА-М, 2017, 120 с.
- Алешина А.Ю. Взаимосвязь системы менеджмента качества и процесса управления рисками на промышленных предприятиях / А.Ю.Алешина // РИСК: Ресурсы. Информация. Снабжение. Конкуренция. – М.: 2021, № 3, с. 70-74.
- Prince, A.E.R. Insurance risk classification in an era of genomics: is a rational discrimination policy rational? / Anya E.R.Prince // Nebraska law review, 2017, No 96 (3), p. 624.
- Vuuren, L.J. Assessing the impact of Solvency Assessment and Management on risk management / L.Jansen van Vuuren, M.Reyers, C.H. van Schalkwyk // Southern African Business Review, 2017, v. 21, pp. 129-149.
- Hacıyev Q.B. Aqrar sahədə istehsala vergi güzəştləri və sıgorta sisteminin təkmilləşdirilməsi. – Bakı: AzETKTİ və Tİ-nun Elmi Əsərləri, 2011, № 1, s. 17-22.
- Дырдов В.И. Страхование как элемент системы управления имущественными рисками энергопредприятия / В.И.Дырдов // Бизнес. Образование. Право, 2012, № 3(20), с. 278-280.
- Cather D.A. Cream skimming: Innovations in insurance risk classification and adverse selection / David A. Cather // Risk Management and Insurance Review, 2018, No 21 (2), p. 335-366.
- Haer T. Advancing disaster policies by integrating dynamic adaptive behavior in risk assessments using an agent-based modelling approach / Toon Haer, W.J.Wouter Botzen, Jeroen C.J.H.Aerts // Environmental Research Letters, 2019, v. 14, No 4.

10. *Kousky C.* Risk management roles of the public and private sector / Carolyn Kousky, Howard Kunreuther // Risk Management and Insurance Review, 2018, v. 21, No 1, p. 181-204.
11. *Авдийский В.И.* Управление операционными рисками как фактор обеспечения экономической безопасности хозяйствующего субъекта / В.И.Авдийский, Ю.А.Кузнецова, А.В.Дадалко. – М.: НИЦ ИНФРА-М, 2017, 442 с.
12. *Пименов Н.А.* Управление финансовыми рисками в системе экономической безопасности / Н.А.Пименов. 2-е изд., перераб. и доп. – М.: Юрайт, 2019, 326 с.
13. *Белов П.Г.* Управление рисками, системный анализ и моделирование: [в 3 частях] / П.Г.Белов. – М.: Юрайт, ч. 2, 2019, 250 с.
14. *Буданова М.М.* Анализ практики финансирования рисков катастроф на развитых и развивающихся страховых рынках / М.М.Буданова, И.Б.Котловский // Страховое Дело. – М.: 2017, № 5, с. 15-25.
15. *Бадалова А.Г.* Управление рисками деятельности предприятия / А.Г.Бадалова, П.А.Пантелеев, 2-е изд. – М.: Вузовская книга, 2016, 234 с.
16. *Воронцовский А.В.* Управление рисками / А.В.Воронцовский. – СПб.: СПбГУ, 2017.
17. *Домашенко Д.В.* Управление рисками в условиях финансовой нестабильности / Д.В.Домашенко, Ю.Ю.Финогенова. – М.: Магистр ИНФРА-М, 2013, 240 с.
18. *Солодов А.К.* Основы финансового риск-менеджмента / А.К.Солодов. – М.: Издание Александра К. Солодова, 2018.
19. *Richman B.R.* Believing the bot - Model risk in the era of deep learning / Ronald Richman, Nicolai von Rummell, Mario V.Wüthrich // Actuarial Society 2019 Convention, Sandton, 22-23 October 2019, 40 p.
https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3444833.
20. *Weinkle J.* Experts, regulatory capture, and the “governor’s dilemma”: The politics of hurricane risk science and insurance / Jessica Weinkle // Regulation & Governance, 2020, v. 14, iss. 4, pp. 637-652.
21. *Воробьев С.Н.* Управление рисками в предпринимательстве / С.Н.Воробьев, К.В.Балдин – М.: Дашков и К°, 2013, 482 с.
22. *Воробьев С.Н.* Управление рисками в предпринимательстве / С.Н.Воробьев, К.В.Балдин – М.: Дашков и К°, 2013, 482 с.
23. *“Şigorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu* // 25 dekabr 2007-ci ildə qəbul olunmuşdur (13.06.2008-ci ildən 31.12.2021-ci ilədək 26 dəfə dəyişiklik və əlavə edilib). – Bakı: 2007.
24. *Вяткин В.Н.* Риск-менеджмент / В.Н.Вяткин, В.А.Гамза, Ф.В.Маевский. 2-е изд., перераб. и доп. – М.: Юрайт, 2019, 365 с.
25. *Щербаков В.А.* Страхование / В.А.Щербаков, Е.В.Костяева. – М.: КноРус, 2021, 320 с.
26. *Кротов Н.* История создания российской системы страхования банковских вкладов / Н.Кротов. – М.: Экономическая летопись, 2017, 576 с.
27. *Kərimov A.Ə.* Sığorta / A.Ə.Kərimov. – B.: Qapp-Poliqraf, 2000, 260 s.
28. *Xudiyev N.N.* Azərbaycan milli sığorta bazarının formalasdığı şəraitdə sığorta resurslarının idarəedilməsi / iqtisad elmləri doktoru dis. Avtoreferatı. – Bakı: 2010, 60 s.
29. *Ростова Е.П.* Модификация метода Хаустона с учетом возможного ущерба, страхового возмещения и частичного страхования / Е.П.Ростова // Обозрение прикладной и промышленной математики, 2018, т. 25, вып. 1.
30. *Опарин С.Г.* Технология оптимального управления рисками как инструмент обеспечения достоверности принимаемых решений в цифровой экономике. – М.: 2020, т. 13, вып. 2, 129 с.
31. *Солодов А.К.* Основы финансового риск-менеджмента / А.К.Солодов. – М.: Александра К. Солодова, 2018, 286 с.
32. *Белкин К.В.* Страхование и сохранение риска на собственном удержании как структурный метод управления рисками на предприятии / Кирилл Викторович Белкин // Власть и управление на востоке России, 2012, № 4(63), с. 152-157.

References

1. *Gracheva M.V.* Metody upravleniya riskami investsitsionnykh programm neftegazovoy otrasi / M.V. Gracheva, M.V. Stepanova // Finansovaya analitika: problemy i resheniya. – М.: 2017, 10, No 1, s. 29-49.
2. *Dzagoyeva M.R.* Mekhanizm kompleksnoy otsenki i upravleniya riskami predpriyatii promyshlennosti / M.R. Dzagoyeva, A.R. Tskhobrebov, L.E. Komayeva. – М.: INFRA-M, 2017, 120 s.
3. *Aleshina A.Yu.* Vzaimosvyaz' sistemy menedzhmenta kachestva i protsessa upravleniya riskami na promyshlenniykh predpriatiyakh / A.Yu. Aleshina // RISK: Resursy. Informatsiya. Snabzhenie. Konkurentsiya. – М.: 2021, No 3, s. 70-74.
4. *Prince, A.E.R.* Insurance risk classification in an era of genomics: is a rational discrimination policy rational? / Anya E.R.Prince // Nebraska law review, 2017, No 96 (3), p. 624.
5. *Vuuren, L.J.* Assessing the impact of solvency assessment and management on risk management / L. Jansen van Vuuren, M. Reyers, C.H. van Schalkwyk // Southern African Business Review, 2017, v. 21, pp. 129-149.
6. *Hajiyev G.B.* Agrar sahede istehsala vergi guzeshtleri ve sığorta sisteminin tekmilleshdirilmesi. – Bakı: AzETKTI və TI-nin Elmi Eserleri, 2011, No 1, s. 17-22.

7. *Dyrdov V.I.* Strakhovanie kak element sistemy upravleniya imushchestvennymi riskami energopredpriatiya // V.I. Dyrdov // Biznes. Obrazovanie. Pravo, 2012, No 3(20), s. 278-280.
8. *Cather D.A.* Cream skimming: Innovations in insurance risk classification and adverse selection / David A. Cather // Risk Management and Insurance Review, 2018, No 21 (2), pp. 335-366.
9. *Haer T.* Advancing disaster policies by integrating dynamic adaptive behaviour in risk assessments using an agent-based modeling approach / Toon Haer, W.J. Wouter Botzen, Jeroen C.J.H. Aerts // Environmental Research Letters, 2019, v. 14, No 4.
10. *Kousky C.* Risk management roles of the public and private sector / Carolyn Kousky, Howard Kunreuther // Risk Management and Insurance Review, 2018, v. 21, No 1, pp. 181-204.
11. *Avdiyskiy V.I.* Upravlenie operatsionnymi riskami kak faktor obespecheniya ekonomiceskoy bezopasnosti khozyaystvuyushchego sub'yekta / V.I. Avdiyskiy, Yu.A. Kuznetsova, A.V. Dadalko. – M.: NITS INFRA-M, 2017, 442 s.
12. *Pimenov N.A.* Upravlenie finansovymi riskami v sisteme ekonomiceskoy bezopasnosti / N.A. Pimenov. 2-e izd., pererab. i dop. – M.: Yurait, 2019, 326 s.
13. *Belov P.G.* Upravlenie riskami, sistemnyi analiz i modelirovanie: [v 3 chastyakh] / P.G. Belov. – M.: Yurait, ch. 2, 2019, 250 s.
14. *Budanova M.M.* Analiz praktiki finansirovaniya riskov katastrof na razvitykh i razvivayushchikhsya strakhovykh rynkakh / M.M. Budanova, I.B. Kotlobovskiy // Strakhovoe delo. – M.: 2017, No 5, s. 15-25.
15. *Badalova A.G.* Upravlenie riskami deyatel'nosti predpriyatiya / A.G. Badalova, P.A. Pantelev. 2-e izd. – M.: Vuzovskaya kniga, 2016, 234 s.
16. *Vorontsovskiy A.V.* Upravlenie riskami / A.V. Vorontsovskiy. – SPb.: SpbGU, 2017.
17. *Domashchenko D.V.* Upravlenie riskami v usloviyakh finansovoy nestabil'nosti / V.D. Domashchenko, Yu.Yu. Finogenova. – M.: Magistr INFRA-M, 2013, 240 s.
18. *Solodov A.K.* Osnovy finansovogo risk-menedzhmenta / A.K. Solodov. – M.: Izdanie Aleksandra K. Solodova, 2018.
19. *Richman B.R.* Believing the bot - Model risk in the era of deep learning / Ronald Richman, Nicolai von Rummell, Mario V.Wüthrich // Actuarial Society 2019 Convention, Sandton, 22-23 October 2019, 40 p.
https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3444833.
20. *Weinkle J.* Experts, regulatory capture, and the “governor’s dilemma”: The politics of hurricane risk science and insurance / Jessica Weinkle // Regulation & Governance, 2020, v. 14, iss. 4, pp. 637-652.
21. *Vorob'yov S.N.* Upravlenie riskami v predprinimatel'stve / S.N. Vorob'yov, K.V. Baldin. – M.: Dashkov i K°, 2013, 482 s.
22. "Sighorta fealiyyeti hagginda" Azerbaijan Respublikasının Ganunu // 25 dekabr 2007-jı ilde gebul olunmushdur (13.06.2008-ji ilden 31.12.2021-ji iledek 26 defe deyishiklik ve elave edilib). – Baki: 2007.
23. *Vyatkin V.N.* Risk-menedzhment / V.N. Vyatkin, V.A. Gamza, F.V. Mayovskiy. 2-e izd., pererab. i dop. – M.: Yurait, 2019, 365 s.
24. *Shcherbakov V.A.* Strakhovanie / V.A. Shcherbakov, E.V. Kostyayeva. – M.: KnoRus, 2021, 320 s.
25. *Krotov N.* Istorija sozdaniya rossijskoy sistemy strakhovaniya bankovskikh vkladov / N. Krotov. – M.: Ekonomicheskaya letopis', 2017, 576 s.
26. *Kerimov A.A.* Sighorta / A.A. Kerimov. – B.: Gapp-Poligraph, 2000, 260 s.
27. *Khudiyev N.N.* Azerbaijan milli sighorta bazarinin formalashdighi sheraitde sighorta resurslarinin idare edilmesi / igitasad elmleri doktoru, dis avtoreferati. – Baki: 2010, 60 s.
28. *Rostova E.P.* Modifikasiya metoda Khastona s uchytom vozmozhnogo ushcherba, strakhovogo vozmeshcheniya i chasticchnogo strakhovaniya / E.P. Rostova // Obozrenie prikladnoy i promyshlennoy matematiki, 2018, t. 25, vyp. 1.
29. *Oparin S.G.* Tekhnologiya optimal'nogo upravleniya riskami kak instrument obespecheniya dostovernosti primamaemykh resheniy v tsifrovoy ekonomike. – M.: 2020, t. 13, vyp. 2, 129 s.
30. *Solodov A.K.* Osnovy finansovogo risk-menedzhmenta / A.K. Solodov. – M.: Izdanie Aleksandra K. Solodova, 2018, 286 s.
31. *Belkin K.V.* Strakhovanie i sokhranenie riska na sobstvennom uderzhanii kak strukturniy metod upravleniya riskami na predpriyatiu / Kirill Viktorovich Belkin // Vlast' i upravlenie na vostoke Rossii, 2012, No 4(63), s. 152-157.